

Lənkəran teatrında gənc aktyorlar üçün ustad dərsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Lənkəran Dövlət Dram Teatrı

13-14-15
iyul

TEATRAL ODİSEYA

Layihəsi çərçivəsində
K. Stanislavski sistemi əsasında

*Abdulla Elşadlının
Ustad dərsləri*

«İnsan təbiətinin
açılmasından-
obraza qədər olan yol»

saat 14:00-də

Akademik Rus Dram Teatrının aktyoru,
Boris Şukin adına Moskva Teatr İnstitutunun məzununu,
“Klinik A” teatr studiyasının rəhbəri və yaradıcısı,
Azərbaycanın ilk və yeganə
“1873” Teatr kanalının aparıcısı,
Azərbaycan İncəsənət Məktəbinin aktyor sənəti müəllimi

İyulun 13-dən 15-dək Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün ustad dərsi keçiriləcək. “Stanislavski sisteminin psixofizik etapları” mövzusunda məşğələləri Boris Şukin adına Moskva Teatr Akademiyasının məzununu, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı aparacaq.

Məşğələlər zamanı diqqətin aktyor texnikasında önəmi, əzələ sərbəstliyi, fantaziya və təxəyyül, təklif olunmuş vəziyyət, fiziki əh-

val-ruhiyyə, əşyaya, tərəf-müqabilə və məkana münasibətlərin dəyişməsi və s. barədə ətraflı məlumat veriləcək, eləcə də aktyor sənəti üçün vacib olan digər məsələlər haqqında söhbət aparılacaq.